

**“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə<sup>1</sup>**

**AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU**

Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

1. “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Əsasnamə dərc edildiyi gündən qüvvəyə minir.

**Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV**

Bakı şəhəri, 30 dekabr 1997-ci il  
№ 421-IQ

Azərbaycan Respublikası Milli Məclisinin  
1997-ci il 30 dekabr tarixli 421-IQ sayılı Qanunu ilə  
TƏSDİQ EDİLMİŞDİR

**Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında**

**ƏSASNAMƏ**

1. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən xüsusi sənədlər verilir.<sup>2</sup>

2. Xüsusi sənədlərin aşağıdakı növləri vardır:<sup>3</sup>

a) Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatanaqədək vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi;

b) Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi;

c) Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi;

d) Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi.<sup>4</sup>

*Bu maddənin “a” və “b” bəndlərində göstərilən sənədlər yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına verilir.<sup>5</sup>*

*Bu maddənin “d” bəndində göstərilən sənədin verilməsi qaydası Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilir.<sup>6</sup>*

3. Hər bir vətəndaşlığı olmayan şəxs və ya onun qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsini etibarlı saxlamağa borcludur.

4. Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatanaqədək vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsində vəsiqənin seriyası və nömrəsi,

sahibinin soyadı və adı, valideynlərinin soyadı və adı, onun doğulduğu yer və tarix, hansı ölkədən gəldiyi, cinsi, qan qrupu, yaşadığı yer, şəxsiyyət vəsiqəsini verən orqanın adı və verilmə tarixi göstərilir.

5. Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsində bu Əsasnamənin 4-cü maddəsində göstərilən məlumatlardan başqa onun ailə vəziyyəti, boyu, gözlərinin rəngi haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası göstərilir və fotosəkli əks olunur. Həmin şəxsiyyət vəsiqəsində şəxsin valideynlərinin soyadı və adı əvəzinə yalnız atasının adı göstərilir.<sup>7</sup>

6. Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsində Azərbaycan dövlətinin adı, dövlət gerbi, ölkənin kodu, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, sahibinin soyadı, adı, atasının adı, hansı ölkədən gəldiyi, doğulduğu yer və tarix, cinsi, qan qrupu, şəxsiyyət vəsiqəsini verən orqanın adı, verilmə tarixi, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası, onunla birgə gedən 18 yaşına çatmamış uşaqların soyadı, adı, cinsi və doğulduğu tarix, şəxsiyyət vəsiqəsinə aid tələblər göstərilir və şəxsiyyət vəsiqəsi sahibinin fotosəkli əks olunur.

7. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan hər bir şəxsə 16 yaşına çatanadək Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsinin verilməsi barədə onun qanuni nümayəndəsinin Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"yə 3 sayılı Əlavədə nəzərdə tutulan forma üzrə doldurulmuş müvafiq ərizə-anketi əsasında bu barədə müraciət olunduğu vaxtdan bir ay keçənədək yaşadığı yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.<sup>8</sup>

8. Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsə 16 yaşına çatdıqdan sonra şəxsiyyət vəsiqəsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada vətəndaşlığı olmayan şəxsin və ya onun qanuni nümayəndəsinin şəxsiyyət vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"yə 4 sayılı Əlavədə nəzərdə tutulan forma üzrə doldurulmuş müvafiq ərizə-anketi əsasında bu barədə müraciət olunduğu vaxtdan bir ay keçənədək yaşadığı yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.<sup>9</sup>

9. Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən göstərilən ərizə onun özü və valideynlərindən biri və ya qanuni nümayəndəsi tərəfindən imzalanır.

10. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaş vətəndaşlığı olmayan şəxsə növündən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizənin düzgün doldurulmasını yoxlamalı və bu məqsədlə həmin şəxsə qanunvericiliklə müəyyən edilmiş sənədləri tələb etməlidir. Bu zaman o:

16 yaşına çatanadək vətəndaşlığı olmayan şəxsin doğum haqqında şəhadətnaməsini və qan qrupu haqqında tibbi arayışı;

16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsin qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayışı;

şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə, nikah haqqında şəhadətnaməni, lazım olarsa, qanuni nümayəndələrinin hüquqlarını təsdiq edən sənədi nəzərdən keçirir.

11. 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsindən ötrü bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək,

saqqal, biğ və s.) yalnız öndən görünüşü təsvir edilmiş fotosəkilləri ərizə və qanunvericilikdə nəzərdə tutulmuş başqa sənədlərlə birlikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

Fotosəklin kağızının keyfiyyəti, ölçüsü və ona dair digər texniki tələblər barədə məlumat şəxsiyyət vəsiqəsini verən müvafiq icra hakimiyyəti orqanının binasında görünən yerdə asılmalıdır.

12. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı növündən asılı olmayaraq Azərbaycan Respublikasının hüduqlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizə üzrə məlumatları yoxlayandan sonra ərizədə həmin məlumatların düzgünlüyünü öz imzası və gerbli möhürlə təsdiq edərək onları kompüter sisteminə daxil edir və buna görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

13. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı növündən asılı olmayaraq Azərbaycan Respublikasının hüduqlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizəni (16 yaşına çatmış vətəndaşlığı olmayan şəxs üçün fotosəkillə birlikdə) 3 gün ərzində xüsusi rabitə vasitəsi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş şəxsiyyət vəsiqəsini hazırlayan regional mərkəzə göndərir.

14. Azərbaycan Respublikasının hüduqlarında istifadə edilməsi üçün növündən asılı olmayaraq şəxsiyyət vəsiqəsi 15 gün ərzində regional mərkəzdə xüsusi texniki vasitələrlə fərdi olaraq hazırlanır və onu almaq üçün müraciət etmiş şəxsə verilməsi üçün vətəndaşlığı olmayan şəxsin yaşadığı yerin müvafiq icra hakimiyyəti orqanına qaytarılır.

Vətəndaşlığı olmayan şəxsin və ya onun qanuni nümayəndəsinin müraciətindən ən gec bir ay keçənədək onun yaşadığı yerin müvafiq icra hakimiyyəti orqanının rəhbəri şəxsiyyət vəsiqəsinin verilməsini təmin etməlidir və buna görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

15. Azərbaycan Respublikasının hüduqlarında istifadə edilməsi üçün verilən şəxsiyyət vəsiqəsində hər hansı qeydlərin aparılması qadağandır.

16. Vətəndaşlığı olmayan şəxs 16, 20 yaşına çatdıqda, sonradan isə hər 5 ildən bir və ya vətəndaşlığı olmayan şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti dəyişdikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə həmin vəziyyəti təsdiq edən sənədi təqdim edərək müvafiq hal baş verəndən sonra bir ay ərzində Azərbaycan Respublikasının hüduqlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.

17. Azərbaycan Respublikasının hüduqlarında istifadə edilməsi üçün növündən asılı olmayaraq şəxsiyyət vəsiqəsi dəyişdirildikdə bu Əsasnamənin 7, 8, 10–14-cü *maddələrində* nəzərdə tutulmuş qaydalar tətbiq olunur. Vətəndaşlığı olmayan şəxs 16, 20 yaşına çatdıqda, sonradan isə hər 5 ildən bir və ya onun Azərbaycan Respublikasının hüduqlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, göstərilən vəsiqə yararsız hala düşdükdə bu vəsiqəni dəyişdirmək üçün — Azərbaycan Respublikasının hüduqlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsi; vətəndaşlığı olmayan şəxsin soyadı, adı, atasının adı, ailə vəziyyəti dəyişdikdə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sənədlər; vətəndaşlığı olmayan şəxsin yaşayış yeri dəyişdikdə — yaşayış yeri barədə müvafiq sənədlər, bu Əsasnamənin 7, 8 və 12-ci *maddələrində* göstərilən sənədlərlə birlikdə təqdim edilməlidir.

18. Vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının hüduqlarında istifadə edilməsi üçün növündən asılı olmayaraq şəxsiyyət vəsiqəsini itirdikdə onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə dərhal həmin vəsiqəni verən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir.

Şəxsiyyət vəsiqəsinin itirilməsini bildirən vətəndaşlığı olmayan şəxs həmin vəsiqəni taparsa və ya itirilmiş şəxsiyyət vəsiqəsi yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra tapılırsa, vətəndaşlığı olmayan şəxs onu dərhal şəxsiyyət vəsiqəsini vermiş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verməlidir.

Şəxsiyyət vəsiqəsinin itirilməsi təsdiq edildikdə və ərizəçinin şəxsiyyəti müəyyənləşdirildikdə itirilmiş vəsiqə etibarsız hesab edilərək müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının hüdüdlərində istifadə edilməsi üçün yeni şəxsiyyət vəsiqəsi verilir.

Tapılmış şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir.

19. Azərbaycan Respublikasının hüdüdlərində istifadə edilməsi üçün növündən asılı olmayaraq şəxsiyyət vəsiqəsi oğurlandıqda vətəndaşlığı olmayan şəxs bu barədə cinayətin baş verdiyi yerin müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.

Belə ərizənin qəbul olunması haqqında vətəndaşlığı olmayan şəxsə arayış verilir və bu arayış oğurlanmış şəxsiyyət vəsiqəsinin əvəzinə yeni şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsasdır.

20. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs yaşadığı yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyatata alınır. Qeydiyyatata alınma qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

21. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş vətəndaşlığı olmayan şəxsə növündən asılı olmayaraq Azərbaycan Respublikasının hüdüdlərində istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsi verilməsindən ötrü sənədlər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına onun qohumları və ya qəyyumları tərəfindən təqdim edilir. Əgər belə şəxs psixi-nevroloji müəssisədə müalicədədirsə və onun Azərbaycan Respublikasının hüdüdlərində istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsi yoxdursa, onda şəxsiyyət vəsiqəsi belə şəxsə həmin müəssisədən çıxdıqdan sonra verilir.

22. Barəsində həbs, *ev dustaqlığı və ya girov* qətimkan tədbirləri seçilmiş, ~~azadlığın məhdudlaşdırılması~~ müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüdüdlərində istifadə edilməsi üçün növündən asılı olmayaraq şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir.<sup>10</sup>

Müvəqqəti alınmış şəxsiyyət vəsiqəsi, haqqında cinayət işinin icraatına xitam verilmiş vətəndaşlığı olmayan şəxslərə məhkəmə və ya istintaq orqanları tərəfindən, cəzasını çəki qurtarmış və ya cəzadan azad edilmiş vətəndaşlığı olmayan şəxslərə isə, müvafiq olaraq məhkəmə və ya məhkəmə qərarlarını icra edən orqanlar tərəfindən dərhal qaytarılır.

23. Bu Əsasnamənin 22-ci *maddəsində* nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasının hüdüdlərində istifadə edilməsi üçün növündən asılı olmayaraq şəxsiyyət vəsiqəsinin vətəndaşlığı olmayan şəxsdən alınması və girov götürülməsi qəti qadağandır.

24. Azərbaycan Respublikasının hüdüdlərindən kənara getməsi üçün şəxsiyyət vəsiqəsi 18 yaşına çatmış, müstəsna hallarda təhsil almaq, beynəlxalq tədbirlərdə iştirak etmək, müalicə olunmaq və ya daimi yaşamaq üçün xaricə gedən 18 yaşına çatmamış vətəndaşlığı olmayan şəxsə onun valideynlərinin və ya qanuni nümayəndəsinin razılığı, müvafiq təşkilatların vəsatəti əsasında həmin vəsiqənin verilməsi barədə onun xüsusi forma üzrə doldurulmuş ərizəsi (3 saylı əlavə) əsasında bu barədə müraciət olunduğu vaxtdan ən gec bir ay keçənədək yaşadığı yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən 2 il müddətinə verilir və bütün ölkələrə getmək üçün etibarlıdır.

25. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı Azərbaycan Respublikasının hüdüdlərindən kənara getməsi üçün şəxsiyyət vəsiqəsinin

verilməsi barədə ərizənin düzgün doldurulmasını yoxlamalı və bu məqsədlə aşağıdakı sənədləri tələb etməlidir:

vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüduqlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsini;

qan qrupu haqqında tibbi arayışı.

Lazım olarsa, xaricə gedən şəxsin və ya onunla gedən şəxslərin təcili müalicə edilməsinin vacibliyini, yaxud xaricdə yaşayan qohumunun ağır xəstəliyini və ya ölümünü təsdiq edən sənədləri.

26. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı Azərbaycan Respublikasının hüduqlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsi barədə vətəndaşlığı olmayan şəxsin ərizəsi üzrə məlumatları yoxlayandan sonra ərizədə həmin məlumatların düzgünlüyünü öz imzası və gerbli möhürlə təsdiq edərək onları kompüter sistemə daxil edir və buna görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

27. *Şəxsin ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli şəxsinin qərarı ilə Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının hüduqlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilir.*<sup>11</sup>

Dövlət sirri ilə işləməyə buraxılmış vətəndaşlığı olmayan şəxsin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərtilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

~~Məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varsa, həmin şəxsə Azərbaycan Respublikasının hüduqlarından kənara getmək üçün şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilir.~~<sup>12</sup>

Vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüduqlarından kənara getmək hüququnu məhdudlaşdıran əsaslar qanunla müəyyən edilmiş qaydada aradan qalxdıqdan sonra vətəndaşlığı olmayan şəxs öz hüququnu həyata keçirə bilər.

28. Müvəqqəti olaraq ölkədən gedən vətəndaşlığı olmayan şəxsin və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun: valideynlərinin, ərinin, arvadının, uşaqlarının, doğma qardaş və bacılarının ağır xəstəliyi və ya ölümü və ya digər müstəsna hallar vəsiqənin təcili olaraq verilməsi haqqında ərizələrin növbədən kənar baxılması üçün əsasdır. Həmin faktlar aşağıdakı sənədlərlə təsdiq olunmalıdır:

a) təcili olaraq müalicə üçün xaricə getmə zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;

b) təcili olaraq müalicəyə qəbul edilməsinin zəruriliyi barədə xarici tibb təşkilatının məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə müalicə müəssisəsinin tibbi rəyi də təqdim olunmalıdır);

c) qohumunun ağır xəstəliyini və ya ölüm faktını təsdiq edən xaricdən daxil olmuş və müvafiq qaydada təsdiq olunmuş teleqraf məlumatı.

Vətəndaşlığı olmayan şəxs ərizəni və belə halları təsdiq edən sənədləri təqdim etdikdən sonra müvafiq icra hakimiyyəti orqanının rəhbəri bu Əsasnamənin 26–28-ci maddələrində nəzərdə tutulmuş qaydalara uyğun olaraq vətəndaşlığı olmayan şəxsə 48 saat ərzində xaricə birdəfəlik gediş-gəliş üçün əl ilə doldurulmuş vəsiqənin verilməsini təmin etməlidir və buna görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyəti daşıyır.

29. Bir qayda olaraq, 18 yaşına çatmamış vətəndaşlığı olmayan şəxs qanunla müəyyən edilmiş qaydada ölkədən bu Əsasnamənin 24-cü maddəsində göstərilənlər istisna olmaqla yalnız valideynlərindən birinin və ya qanuni nümayəndəsinin müşayiəti ilə və onların Azərbaycan Respublikasının hüduqlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsinə yazılmaqla və fotosəkilləri yapışdırılıb möhürlə təsdiqlənməklə gedə bilər.

30. Azərbaycan Respublikasının hüduqlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi həmin şəxsin müvəqqəti getdiyi hər hansı bir xarici ölkədə itdikdə, yararsız hala düşdükdə və oğurlandıqda vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir.

31. ~~Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə (bundan sonra "əcnəbi") nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əcnəbinin qeydiyyatata alınması haqqında vəsiqə verilir.<sup>13</sup>~~

~~32. Əcnəbinin qeydiyyatata alınması haqqında vəsiqədə onun seriyası və nömrəsi, əcnəbinin soyadı və adı tam şəkildə, onun doğulduğu yer və tarix, vətəndaşlıq mənsubiyyəti, cinsi, vəsiqə sahibinin şəxsi imzası, vəsiqəni verən orqanın adı və verilmə tarixi göstərilir və fotosəkilli yapışdırılır.~~

~~33. Əcnəbi müraciət etdikdən sonra 3 gün müddətində onun xüsusi forma üzrə doldurulmuş ərizəsi (4 sayılı əlavə) əsasında və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, ona yaşadığı yer üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbinin qeydiyyatata alınması haqqında vəsiqə verilir.~~

34. Əcnəbinin qeydiyyatata alınması haqqında vəsiqənin etibarlıq müddəti aşağıdakı kimi müəyyən edilir:

a) Azərbaycan Respublikasına viza ilə gələn şəxs üçün — vizada göstərilən ölkədə qalma müddətinə;

b) viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn şəxs üçün — 90 gün, Azərbaycan Respublikasında onun müvəqqəti olma müddətinin uzadılması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda isə — qərarında göstərilmiş müddətə;<sup>14</sup>

c) Azərbaycan Respublikasına viza ilə və ya viza tələb olunmayan qaydada gələn əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verildikdə icazədə göstərilmiş müddətə.<sup>15</sup>

35. ~~Azərbaycan Respublikasına işləməyə gələn diplomatlara və diplomatik nümayəndəliklərdə, konsulluqlarda və beynəlxalq təşkilatların nümayəndəliklərində işləməyə gələn əcnəbilərə və onların ailə üzvlərinə, habelə digər əcnəbilərə əcnəbinin qeydiyyatata alınması haqqında vəsiqə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.~~

36. Bu Əsasnamənin tələblərinə zidd olaraq əcnəbinin qeydiyyatata alınması haqqında vəsiqə verilməsindən əcnəbilər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.<sup>16</sup>

37. Bu Əsasnamənin tələblərinə zidd olaraq Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə , habelə Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbiyə xüsusi sənədlərin verilməsindən imtina edilməsində, onların verilməsi üçün vətəndaşlığı olmayan şəxsdən və əcnəbidən nəzərdə tutulmayan sənədlər tələb edilməsində və ya bu sənədlərin verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsində, habelə şəxsiyyət vəsiqəsinin itirilməsində, qəsdən korlanmasında, oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.<sup>17</sup>

38. Bu Əsasnaməyə uyğun olaraq, vətəndaşlığı olmayan şəxslərə ~~və əcnəbilərə~~ verilmiş sənədlər barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.<sup>18</sup>

39. Bu Əsasnamədə nəzərdə tutulmuş Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ~~və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin~~ xüsusi sənədlərinin fərdi olaraq doldurulması "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir.<sup>19</sup>

Verilmiş xüsusi sənədlər, habelə onların aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir.<sup>20</sup>

“Azərbaycan Respublikasında daimi yaşayan  
vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin  
xüsusi sənədləri haqqında” Əsasnaməyə

1 SAYLI ƏLAVƏ<sup>21</sup>

**Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına  
çatanadək vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin verilməsi haqqında**

**ƏRİZƏ ANKET**

I. Vətəndaşlığı olmayan şəxsin valideyni və ya qanuni nümayəndəsi tərəfindən doldurulan hissə:				
Aşağıdakı məlumatları nəzərə alaraq vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin verilməsini xahiş edirəm:				
1. Şəxsiyyət vəsiqəsi sahibinin:				
1.1. Soyadı	1.2. Adı		1.3. Atasının soyadı və adı	
1.4. Anasının soyadı və adı		1.5. Doğulduğu yer		1.6. Doğulduğu tarix
1.7. Cinsi	1.8. Qan qrupu		1.9. Hansı ölkədən gəlmişdir	
1.10. Yaşayış yeri				
2. Ərizəçinin:				
2.1. Soyadı	2.2. Adı	2.3. Atasının adı	2.4. 16 yaşa çatmamış vətəndaşlığı olmayan şəxsə aidiyyəti	2.5. Yaşadığı yer
3. Ərizəçinin xüsusi qeydi		4. Ərizəçinin imzası		5. Tarix



“Azərbaycan Respublikasında daimi yaşayan  
vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin  
xüsusi sənədləri haqqında” Əsasnaməyə  
2 SAYLI ƏLAVƏ<sup>22</sup>

**Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına  
çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin verilməsi  
haqqında  
ƏRİZƏ ANKET**

I. Vətəndaşlığı olmayan şəxs və ya onun qanuni nümayəndəsi tərəfindən doldurulmuş hissə:			
Aşağıdakı məlumatları nəzərə alaraq vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin verilməsini xahiş edirəm:			
1. Şəxsiyyət vəsiqəsi sahibinin:			
1.1. Soyadı ( habelə əvvəlki soyadı)	1.2. Adı	1.3. Atasının adı	
1.4. Doğulduğu yer	1.5. Doğulduğu tarix	1.6. Cinsi	
1.7. Qan qrupu	1.8. Boyu	1.9. Gözlərinin rəngi	
1.10. Hansı ölkədən gəlmişdir	1.11. Yaşayış yeri	1.12. Şəxsi imzası	
2. Şəxsiyyət vəsiqəsi sahibinin ailə vəziyyəti – subay: hə – yox ; uşağı varsa, onun:			
	Soyadı və adı	Doğulduğu tarix	Cinsi
3. Ərizə vətəndaşlığı olmayan şəxsin qanuni nümayəndəsi tərəfindən verilirə onun:			
3.1. Soyadı	3.2. Adı	3.3. Atasının adı	3.4. Yaşadığı yer
4. Ərizəçinin xüsusi qeydi		5. Ərizəçinin imzası	6. Tarix

“Azərbaycan Respublikasında daimi yaşayan  
vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin  
xüsusi sənədləri haqqında” Əsasnaməyə  
3 sayılı ƏLAVƏ<sup>23</sup>

**Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün vətəndaşlığı  
olmayan şəxsin şəxsiyyət vəsiqəsinin verilməsi haqqında**

**ƏRİZƏ-ANKET**

I. Vətəndaşlığı olmayan şəxs və ya onun qanuni nümayəndəsi tərəfindən doldurulan hissə:			
Aşağıdakı məlumatları nəzərə alaraq Azərbaycan Respublikasının hüdudlarından kənara getmək hüququ verən şəxsiyyət vəsiqəsinin verilməsini xahiş edirəm.			
1. Şəxsiyyət vəsiqəsi sahibinin:			
1.1. Soyadı ( habelə əvvəlki soyadı)	1.2. Adı	1.3. Atasının adı	
1.4. Doğulduğu yer	1.5. Doğulduğu tarix	1.6. Cinsi	
1.7. Qan qrupu	1.8. Hansı ölkədən gəlmişdir		
1.9. Yaşayış yeri	1.10. Şəxsi imzası		
1.11. 18 yaşına çatmamış uşağı varsa onun:			
	Soyadı və adı	doğulduğu tarix	cinsi
2. Ərizə vətəndaşlığı olmayan şəxsin qanuni nümayəndəsi tərəfindən verilsə onun:			
2.1. Soyadı	2.2. Adı	2.3. Atasının adı	2.4. Yaşadığı yer
3. Ərizəçinin xüsusi qeydi	4. Ərizəçinin imzası		5. Tarix

“Azərbaycan Respublikasında daimi yaşayan  
vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin  
xüsusi sənədləri haqqında” Əsasnaməyə  
4 sayılı ƏLAVƏ<sup>24</sup>

**Əcnəbinin qeydiyyatata alınması haqqında vəsiqənin verilməsi barədə**

**ƏRİZƏ-ANKET**

I. — Əcnəbi tərəfindən doldurulmuş hissə:		
Aşağıdakı məlumatları nəzərə alaraq əcnəbinin qeydiyyatata alınması haqqında vəsiqənin verilməsini xahiş edirəm:		
1. Əcnəbinin:		
1.1. Soyadı və adı	1.2. Doğulduğu yer	1.3. Vətəndaşlığı
1.4. Doğulduğu tarix (gün, ay, il)	1.5. Cinsi	1.6. Hansı ölkədən gəlmişdir
1.7. Məşğuliyyət növü (“dövlət qulluğu”, “sahibkarlıq fəaliyyəti” və s.)		1.8. Viza müddəti
1.9. Yaşadığı ölkə		1.10. Şəxsi imzası
II. — Qeydiyyatata alınma haqqında vəsiqəni verən müvafiq icra hakimiyyəti orqanı tərəfindən doldurulmuş hissə:		
a) Müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı tərəfindən əcnəbinin ərizəsinin yoxlanılması ilə bağlı qeydlər:		
2. Müvafiq icra hakimiyyəti orqanının adı	3. Ərizənin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi	

## İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 5 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 669**)
2. 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328**)
3. 23 dekabr 2005-ci il tarixli 32-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 64**)
4. 20 oktyabr 2006-cı il tarixli 171-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 933**)
5. 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053**)
6. 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Azərbaycan" qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701**)
7. 2 oktyabr 2008-ci il tarixli 694-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Azərbaycan" qəzeti, 31 oktyabr 2008-ci il, № 243, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 10, maddə 886**)
8. 24 fevral 2009-cu il tarixli 770-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 211**)
9. 30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Azərbaycan" qəzeti 28 iyul 2009-cu il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 519**)
10. 15 noyabr 2011-ci il tarixli 231-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Respublika" qəzeti, 14 dekabr 2011-ci il, № 270, "Azərbaycan" qəzeti 15 dekabr 2011-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1087**)
11. 13 dekabr 2011-ci il tarixli 267-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Azərbaycan" qəzeti 11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 49**)
12. 5 mart 2013-cü il tarixli 584-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Respublika" qəzeti, 20 mart 2013-cü il, № 61; "Azərbaycan" qəzeti, 28 mart 2013-cü il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 231**)
13. 29 oktyabr 2013-cü il tarixli 794-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (**"Respublika" qəzeti, 21 noyabr 2013-cü il, № 255; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1309**)
14. [17 oktyabr 2014-cü il tarixli 1058-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (**"Azərbaycan" qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1338**)
15. [12 oktyabr 2018-ci il tarixli 1284-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (**"Azərbaycan" qəzeti, 21 oktyabr 2018-ci il, № 237**)

## QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

---

<sup>1</sup> 2 oktyabr 2008-ci il tarixli 694-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (**“Azərbaycan” qəzeti, 31 oktyabr 2008-ci il, № 243, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 10, maddə 886**) ilə Qanunun adında, 1-ci maddəsində və həmin Qanunla təsdiq edilmiş Əsasnamənin adında **“və əcnəbilərin”** sözləri **“və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin”** sözləri ilə əvəz edilmişdir.

5 mart 2013-cü il tarixli **584-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**“Respublika” qəzeti, 20 mart 2013-cü il, № 61; “Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Topplusu, 2013-cü il, № 03, maddə 231**) ilə Qanunun adından, 1-ci maddəsindən və həmin Qanunla təsdiq edilmiş Əsasnamənin adından **“və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin”** sözləri çıxarılmışdır.

<sup>2</sup> 30 iyun 2009-cu il tarixli **858-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**“Azərbaycan” qəzeti 28 iyul 2009-cu il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Topplusu, 2009-cu il, № 07, maddə 519**) ilə **“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”**nin 1-ci bənd aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və formada onlara verilən şəxsiyyət vəsiqəsidir.~~

<sup>3</sup> 30 iyun 2009-cu il tarixli **858-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**“Azərbaycan” qəzeti 28 iyul 2009-cu il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Topplusu, 2009-cu il, № 07, maddə 519**) ilə **“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”**nin 2-ci bəndin birinci abzas aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~Nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən şəxsiyyət vəsiqəsinin aşağıdakı növləri vardır:~~

<sup>4</sup> 30 iyun 2009-cu il tarixli **858-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**“Azərbaycan” qəzeti 28 iyul 2009-cu il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Topplusu, 2009-cu il, № 07, maddə 519**) ilə **“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”**nin **“d”** yarımbəndi əlavə edilmişdir.

<sup>5</sup> 24 iyun 2008-ci il tarixli **658-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Topplusu, 2008-ci il, № 8, maddə 701**) ilə **“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”**nin 2-ci bəndə beşinci abzas əlavə edilmişdir.

[17 oktyabr 2014-cü il tarixli 1058-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (**“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Topplusu, 2014-cü il, № 11, maddə 1338**) ilə 2-ci maddənin ikinci hissəsində **“Bu bəndin “a” və “b” yarımbəndlərində”** sözləri **“Bu maddənin “a” və “b” bəndlərində”** sözləri ilə əvəz edilmişdir.

<sup>6</sup> 30 iyun 2009-cu il tarixli **858-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**“Azərbaycan” qəzeti 28 iyul 2009-cu il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Topplusu, 2009-cu il, № 07, maddə 519**) ilə **“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”**yə yeddinci abzas əlavə edilmişdir.

---

[17 oktyabr 2014-cü il tarixli 1058-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1338) ilə 2-ci maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~Bu bəndin "d" yarım-bəndində göstərilən sənədin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.~~

<sup>7</sup> [17 oktyabr 2014-cü il tarixli 1058-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1338) ilə 5-ci, 23-cü və 29-cu maddələrdə "bəndində" sözü "maddəsində" sözü ilə, 17-ci maddədə (hər iki halda) və 28-ci maddənin ikinci hissəsində "bəndlərində" sözü "maddələrində" sözü ilə əvəz edilmişdir.

<sup>8</sup> 5 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 669) ilə Əsasnamənin 7-ci bəndində "xüsusi forma üzrə doldurulmuş ərizəsi (1 sayılı Əlavə)" sözləri "Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"yə 3 sayılı Əlavədə nəzərdə tutulan forma üzrə doldurulmuş müvafiq ərizə-anketi" sözləri ilə əvəz edilmişdir.

<sup>9</sup> 5 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 669) ilə Əsasnamənin 8-ci bəndində "xüsusi forma üzrə doldurulmuş ərizəsi (2 sayılı Əlavə)" sözləri "Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"yə 4 sayılı Əlavədə nəzərdə tutulan forma üzrə doldurulmuş müvafiq ərizə-anketi" sözləri ilə əvəz edilmişdir.

<sup>10</sup> 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə Əsasnamənin 22-ci bəndinin birinci abzasında "azadlıqdan məhrum edilməyə məhkum olunmuş, yaxud əməyə mütləq cəlb edilməklə azadlıqdan məhrum olunmağa şərti" sözləri "azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya" sözləri ilə, "məhkəmə qərarlarını" sözləri "cəzanı" sözü ilə əvəz edilmişdir.

15 noyabr 2011-ci il tarixli 231-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 14 dekabr 2011-ci il, № 270, "Azərbaycan" qəzeti 15 dekabr 2011-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1087) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə"nin 22-ci maddəsinin birinci hissəsindən "azadlığın məhdudlaşdırılması," sözləri çıxarılmışdır.

29 oktyabr 2013-cü il tarixli 794-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 21 noyabr 2013-cü il, № 255; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1309) ilə 22-ci maddədə "həbsəalma qətimkan tədbiri" sözləri "həbs və ona alternativ qətimkan tədbirləri" sözləri ilə əvəz edilmişdir.

[12 oktyabr 2018-ci il tarixli 1284-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 21 oktyabr 2018-ci il, № 237) ilə "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə"nin 22-ci maddəsinin birinci hissəsində "və ona alternativ" sözləri "və ev dustaqlığı və ya girov" sözləri ilə əvəz edilmişdir.

---

<sup>11</sup> 23 dekabr 2005-ci il tarixli **32-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 64**) ilə Əsasnamənin 27-ci bəndinin birinci abzasından "**dövlət sirri və ya**" sözləri çıxarılmışdır.

20 oktyabr 2006-cı il tarixli 171-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 933**) ilə birinci abzasda "**şəxsin hərbi sirr olan məlumatlar üzrə öhdəliyi qüvvədədirsə, yaxud onun**" sözləri "**şəxs**" sözü ilə əvəz edilmişdir və yeni məzmununda ikinci abzas əlavə edilmişdir, ikinci abzas üçüncü abzas hesab edilmişdir.

24 fevral 2009-cu il tarixli 770-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("**Azərbaycan**" qəzeti **19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 211**) ilə 27-ci bəndinin birinci abzasında "**şəxs haqqında cinayət işi qaldırılıbsa və ya o, məhkum edilibsə,**" sözləri "**şəxs cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanınıbsa, məhkum edilibsə və ya barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilibsə,**" sözləri ilə əvəz edilmişdir.

17 oktyabr 2014-cü il tarixli 1058-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("**Azərbaycan**" qəzeti, **23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1338**) ilə 27-ci maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı şəxs cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanınıbsa, məhkum edilibsə və ya barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilibsə, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli şəxsinin qərarı ilə Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.~~

<sup>12</sup> 13 dekabr 2011-ci il tarixli **267-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("**Azərbaycan**" qəzeti **11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 49**) ilə təsdiq edilmiş "**Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə**"nin 27-ci maddəsinin üçüncü hissəsi dördüncü hissə hesab edilmişdir və 27-ci maddəyə üçüncü hissə əlavə edilmişdir.

17 oktyabr 2014-cü il tarixli 1058-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("**Azərbaycan**" qəzeti, **23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1338**) ilə 27-ci maddənin üçüncü hissəsi çıxarılmışdır və dördüncü hissə üçüncü hissə hesab edilmişdir.

<sup>13</sup> 24 iyun 2008-ci il tarixli **658-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("**Azərbaycan**" qəzeti **7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701**) ilə "**Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə**"nin 31-ci bənddə "**əcnəbiyə**" sözündən sonra "**və ya vətəndaşlığı olmayan şəxsə (bundan sonra – "əcnəbi")**" sözləri əlavə edilmişdir.

5 mart 2013-cü il tarixli **584-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("**Respublika**" qəzeti, **20 mart 2013-cü il, № 61; "Azərbaycan" qəzeti, 28 mart 2013-cü il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 231**) ilə 31-36-cı maddələr ləğv edilmişdir.

<sup>14</sup> 30 iyun 2009-cu il tarixli **858-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("**Azərbaycan**" qəzeti **28 iyul 2009-cu il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 519**) ilə "**Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə**"nin 34-cü bəndinin "b" yarım-bəndindən "**Azərbaycan Respublikasında onun müvəqqəti**

---

olma müddətinin uzadılması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda isə - qərarda göstərilmiş müddətə” sözləri çıxarılmışdır.

<sup>15</sup> 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”nin 34-cü bənd aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

34. Əcnəbinin qeydiyyatına alınması haqqında vəsiqənin etibarlıq müddəti onun milli pasportunda qeyd edilən etibarlıq müddətindən çox olmamalıdır.

<sup>15</sup> 30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 28 iyul 2009-cu il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 519) ilə “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”nin 34-cü bəndinin “c” yarımbəndi çıxarılmışdır.

<sup>16</sup> 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 36-cı bəndində “əsasən” sözü “uyğun olaraq inzibati qaydada və (və ya)” sözləri ilə əvəz edilmişdir.

<sup>17</sup> 5 mart 2013-cü il tarixli 584-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2013-cü il, № 61; “Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 231) ilə 37-ci maddədən “, habelə Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbiyə”, “və əcnəbidən” sözləri çıxarılmışdır.

<sup>18</sup> 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”yə 38-ci bənd əlavə edilmişdir.

5 mart 2013-cü il tarixli 584-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2013-cü il, № 61; “Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 231) ilə 38-ci maddədən “və əcnəbilərə” sözləri çıxarılmışdır.

<sup>19</sup> 5 mart 2013-cü il tarixli 584-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2013-cü il, № 61; “Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 231) ilə 39-cu maddədən “və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin” sözləri çıxarılmışdır.

<sup>20</sup> 2 oktyabr 2008-ci il tarixli 694-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 oktyabr 2008-ci il, № 243, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 10, maddə 886) ilə həmin Qanunla təsdiq edilmiş Əsasnaməyə yeni məzmununda 39-cu bənd əlavə edilmişdir.

<sup>21</sup> 5 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 669) ilə Əsasnamədən 1 sayılı Əlavə çıxarılmışdır.



---

<sup>22</sup> 5 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 669**) ilə Əsasnamədən 2 saylı Əlavə çıxarılmışdır.

<sup>23</sup> 29 oktyabr 2013-cü il tarixli 794-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("**Respublika**" qəzeti, 21 noyabr 2013-cü il, № 255; **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1309**) ilə 3 saylı Əlavənin yuxarı sağ küncündən "**və əcnəbilərin**" sözləri çıxarılmışdır.

<sup>24</sup> 5 mart 2013-cü il tarixli 584-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("**Respublika**" qəzeti, 20 mart 2013-cü il, № 61; "**Azərbaycan**" qəzeti, 28 mart 2013-cü il, № 63, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 231**) ilə 4 saylı Əlavə ləğv edilmişdir.